

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

29 sentyabr 2018-ci il № 75 (2291)

Qiyməti 25 qəpik

Prezident İlham Əliyev "Azerspace-2" peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib

Azərbaycanın "Azerspace-2" peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib.

- Əziz həmvətənlər. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün "Azerspace-2" peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur. Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: "Azerspace-1" telekommunikasiya peyki, "Azersky" müşahidə peyki və "Azerspace-2".

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz "Azerspace-2" peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekəməlləri dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar Azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Kosmik sənayenin inkişafı



bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayədə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsədüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda, "Azersky" müşahidə peyki vasitəsilə biz neinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş

verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azersky" peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk. İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi - bütün bu işlərdə "Azersky" müşahidə peykinin xüsusi rolu var.

Bir sözlə, əziz vətəndaşlar,

əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azerspace-2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.



"ADEX-2018" sərgisi dövlətimizin hərbi potensialını nümayiş etdirmək baxımından mühüm platformadır

3-cü səhifədə



Dahi bəstəkarın xatirəsi anıldı

5-ci səhifədə



"Bacarıqlı zabit olacam"

7-ci səhifədə



Türk ruhunun bayramı

8-ci səhifədə

Prezident İlham Əliyev: Azərbaycan öz prinsipiial mövqeyindən geri dönməyəcək

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar iclasda iştirak ediblər.

İclasda geniş nitq söyləyən dövlət başçısı, Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, ölkə rəhbəri bu il Azərbaycanda önəmli tədbirlərin həyata keçirildiyini qeyd edib.

"Bu il biz Azərbaycanda və bir çox ölkələrdə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox önəmli tədbirlər keçirmişik. Azərbaycanda müntəzəm olaraq tədbirlər keçirilir. Onların arasında, əlbəttə ki, 28 May günü ilə əlaqədar keçirilmiş təntənəli tədbirləri xüsusilə qeyd etmək istərdim. Ondan sonra Azərbaycan Milli Ordusunun 100 illiyinə həsr edilmiş möhtəşəm hərbi paradı qeyd etməliyəm. Bir neçə gün bundan əvvəl - sentyabrın 15-də ikinci möhtəşəm hərbi parad keçirilmişdir. Bakının işğalçılardan azad edilməsi günü təntənəli şəkildə qeyd edildi. O gün Qafqaz İslam Ordusu, Azərbaycan Milli Ordusu, köndülülər Bakını işğalçılardan azad etmişlər və Azərbaycan hökuməti iki gündən sonra Gəncədən Bakıya köçə bilmişdir. Bizim tarixi şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz sahiblərinə qaytarılmışdır.

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. Bu, onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. Ancaq uzun illər ərzində başqa dövlətlərin tərkibində idi. 1991-ci ildə ikinci dəfə bizə belə imkan yarandı. Ancaq əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda çox böyük fəlakətlərlə müşayiət olunurdu. Ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi, siyasi proseslər vəziyyəti gərginləşdirirdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti vüsət alırdı, daxildə çekişmələr imkan vermirdi ki, Azərbaycan uğurla inkişaf etsin. Bu ağır, çətin günlərdə Azərbaycan xalqı müdriklik göstərərək yeganə düzgün addım atmışdır, Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və bu tarixi addım ölkəmizin müasir tarixində dönüş nöqtəsi idi.

Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur.



Bunun əsas səbəbi ondan ibarətdir ki, o, Azərbaycana Sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkən vermişdi. O vaxt Azərbaycan Sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır.

Bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizamı ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcridəndən çıxıb bildi."

Çıxışı zamanı ölkəmizin sürətli inkişafında parlamentin rolundan söz açan Prezident İlham Əliyev deputatların fəaliyyətinin əsas istiqamətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı dünyaya birliyinə, öz həmkarlarına həqiqətləri çatdırılmasına olduğunu diqqətə çatdırıb.

"Əlbəttə ki, Azərbaycan deputatlarının fəaliyyətinin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı dünyaya birliyinə, öz həmkarlarına həqiqətləri çatdırılmasına əməl etməkdir. Mən hesab edirəm ki, bu işdə çox böyük uğurlara nail olmuşuq. Son illərdə bir neçə təşkilat, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən,

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişlər və bu sahədə fəaliyyət davam etdiriləcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Bu gün bu torpaqlar işğal altındadır. Nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Dağıdılmış şəhərlərimizin şəkilləri internetdə dərc edilir, bunu hər kəs görə bilər. Bizim bütün milli sərvətimiz, muzeylərimiz ermənilər tərəfindən talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb. Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımını törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicənə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcəkdir.

Bütün beynəlxalq təşkilatlar münasibəti ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir.

Mən hesab edirəm ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən

cəfəng fikirlər münasibətinin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipiial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpə edilməlidir.

Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır.

Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılınsın. Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpə edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhəd-

lərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münasibəti ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir. Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqələrimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirs deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münasibətin həlli üçün indi böyük problemə çevrilir.

Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerləgöy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq."

Dövlət başçısı çıxışında Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasındadır olduğunu vurğulayıb.

"Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımızı hesab edirəm ki, çox təsirlidir. Bu gün beynəlxalq reytinglərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, realıqdır."

“ADEX-2018” sərgisi dövlətimizin hərbi potensialını nümayiş etdirmək baxımından mühüm platformadır

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilməsidir. Fərəhləndirici haldır ki, aparılan islahatlar ordu quruculuğunda da uğurla davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycanın Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

Azərbaycan Ordusunun inkişafına təsir edən amillərdən biri də xüsusi strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlamasıdır. Bu amil respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülüb. Ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib.

Ermenistanla təmas xəttində üstünlüyü əldə edən və düşməne sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyəti-



də Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə qadir olmasıdır. Xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq var. Bunu indiyə qədər keçirilən və ölkəmizin istehsalı olan müdafiə məhsullarının nümayiş etdirildiyi sərgilər təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir. Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar.

Bu baxımdan ölkəmizdə keçirilən “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə

duğu sərgi böyük maraqla qarşılandı.

Vacib məqam ondan ibarətdir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə qısa müddətdə yenidənqurma işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi, bu məqsədlə dünyanın inkişaf etmiş ölkələri ilə əlaqələr qurulması nəticəsində inkişafa nail olunub və nəticə sərgidə göz qabağında idi. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlığından irəli gələrək öz müəssisələrində istehsal etdiyi məhsullar “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş olunurdu.

Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarıldı. Atıcı silahlarla təchiz olunan universal “Gürzə” avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasında idi.

Nəticə olaraq ibarətdir ki, “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı məktubda qeyd edildiyi kimi, ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əlaqələndirilməyə çevrilir. “Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkətləri və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması, yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir”.

Bütün bunlar göstərir ki, “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi Azərbaycanın hərbi potensialı-

nı, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir. “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinə göstərilən marağın və sərgidə iştirak edən şirkətlərin sayının hər il artması bunun təsdiqi kimi qiymətləndirilə bilər.

Bu gün ölkəmizdə 1200 adda hərbi məhsul istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı var, güclü hərbi-sənaye kompleksi formalaşmış və Azərbaycan təkə hərbi məhsullar istehsal etmir,



həm də onun perspektivli ixracatçısına çevrilib. Sərgi onu da sübut etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi quruculuq, ordumuzun gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzindədir.

Sərgi göstərdi ki, dünya ölkələri Azərbaycan tərəfindən istehsal olunan silahlara maraq göstərir. Bu, mühüm məsələdir. Dünyanın müxtəlif ölkələri öz silahlarını satmaq üçün bəzi ərazilərdə müharibələrin, münafişlərin olmasının tərəfdarıdır. Artıq Azərbaycan özünün hərbi sənaye kompleksini qurduğuna görə, münafişə və müharibə olacağı təqdirdə digər dövlətlərdən silah almayacaq. Çünki ölkəmiz öz silah təminatını ödəmək qabiliyyətindədir. Belə olan halda digər dövlətlər burada münafişlərin olmasını deyil, barış bölgəsi olmasını arzulayır.

Azərbaycanın silah-sursat istehsal etməsi təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Bun-

dan başqa Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Bu, bizim iradəmizdən asılı olmayaraq baş verib. 20 faiz torpaqlarımız işğal olunub. Azərbaycan öz ordusunun silah-sursatını kompleksləşdirmək üçün addım atmalı, silah tələbatımızı təmin etməliyik. Alternativ olaraq özümüzün silah istehsal etməyimiz başqa ölkələrdən silah asılılığımızı da aradan qaldırmış olur. Bu sərgi yeni iş yerlərinin açılmasına da imkanlar yaratdı. Bu baxımdan da “ADEX” sərgisinin ölkəmiz üçün əhəmiyyəti böyükdür.

Sərgini əhəmiyyətli edən məqamlardan biri də ondan ibarət idi ki, iştirakçılar, ziyarətçilər və şirkətlər arasında qarşılıqlı informasiya mübadiləsi baş verdi və gələcək uğurların yeni təməli qoyuldu. “ADEX-2018” sərgisi təkə kommersiya xarakteri daşıyırdı, eyni zamanda müəssisə, şirkət və dövlət qurumlarını təmsil edirdi. Bu da Azərbaycanlı istehsalçıların ixrac yönümlü fəaliyyətinə və xarici bazarlara çıxmasına imkan yaratdı və onlara bu işdə yardım etdi. Bütün bu amillər də Azərbaycanın iqtisadiyyatına qoyulan sərmayələrin artmasına səbəb olacaq.



nin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan istifadə, müdafiə təyinatlı məmulatların həcmünün artması, “Tufan”, “İldırım” və “Qasırgın” milli zirehli maşınların, “İstiqlal”, xüsusi təyinatlı “Yalqızcaq”, “Mizrak” raket sisteminin tətbiqi bu gün də düşməni təşvişdə saxlayır.

Diqqət çəkən başqa bir cəhət

fiə sərgisi xüsusi əhəmiyyət daşıyırdı. Bu il Azərbaycan 2014 və 2016-cı illərdə olduğu kimi, “ADEX” adı altında beynəlxalq müdafiə sərgisinə ev sahibliyi etdi. Bu sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edirdi. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan geniş miqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayiş üçün geniş imkanlar açdı. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olun-

Nəticədə qazanan Azərbaycan dövləti olacaq. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasına olması, ölkəmizin geniş iqtisadi potensialı, insan resursuna malik olması və eləcə də, hərbi sənaye sahəsində böyük nailiyyətlər əldə etməsi təbii ki, bölgədə maraqlı olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə səfərbər etməyə bir çağırışdır. Nəhayət, yeni əməkdaşlıq əlaqələrinin qurulması və elmi-texnoloji yeniliklərin silah istehsalımıza tətbiq edilməsi yolunda körpü rolunu oynayan “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ölkə Prezidenti İlham Əliyevin “Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir” fikrinin məntiqi davamıdır.

“Azərbaycan Ordusu”

Müdafiə nazirinin "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub



Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Sentyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini - Müdafiə naziri cənab Krasimir

baycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə



naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə nazirinin müavini cənab Muhsin Dərəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğu-



rının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər

"ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

ran digər məsələlər müzakirə olunub.


məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini cənab Reza Müzəffərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qrupla-



Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən



Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2018" Üçüncü Azer-

olan Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko və Belarus Müdafiə nazirinin silahlanma üzrə müavini - Silahlı Qüvvələrin silahlanma rəisi general-mayor Sergey Simonenko ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.



Sentyabrın 26-da "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin hərbi sənaye kompleksinə daxil olan "Poly Technologies" korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik və Azərbaycan ilə Çin arasında hərbi və hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Dahi bəstəkarın xatirəsi anıldı



Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin adı xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Onun musiqisi daim ruhumuzu oxşayır, bizə zövq verir. Hər il sentyabrın 18-i professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə ölkəmizdə musiqi günü kimi qeyd edilir. Bu əlamətdar günə bağlı Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində də silsilə tədbirlər keçirilir. Dahi bəstəkar hörmətlə anılır, xatirəsi ehtiramla yad edilir.

Dahi bəstəkarın 133-cü il-dönümü münasibəti ilə Cəmişid Naxçıvanski adına Hərbi Liseyde də təntənəli mərasim keçirildi. Mərasimi Hərbi liseyin hərbi orkestrinin rəis müavini leytenant Üzeyir İsmayılov açıq elan edərək dahi bəstəkar haqqında tədbir iştirakçılara məlumat verdi:

- Hər birimizin adı ilə fəxr etdiyi və öyündüyü dahi bəstəkar Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda dünyaya göz açdı. Kiçik yaşlarından ailəsi Azərbayca-

nın musiqi beşiyi olan Şuşaya köçüb. Başqa sahələrlə yanaşı, Üzeyir bəy musiqiyə də həvəs göstərirdi. Tarda, skripkada və baritonda ifa etməyi bacarırdı. Qori seminariyasında təhsil alarkən Üzeyir Hacıbəyli Mottart, Bethoven, Şopen, Bax, Çaykovski və başqa klassik bəstəkarların yaradıcılığı ilə yaxından tanış olur. Dahi bəstəkar jurnalist və tərcüməçi kimi də fəaliyyət göstərmiş, "Molla Nəsrəddin" jurnalına bir-birindən maraqlı məqalə və felyetonlar yazıb. Böyük rus yazıçısı N.Qoqolun "Şinel" və başqa hekayələrini dilimizə çevirib. Dahi bəstəkar "Leyli və Məcnun" operası ilə təkcə ölkəmizdə deyil, Şərqdə opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəyli bunun ardınca "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Əsl və Kərəm", "Şah Abbas" və başqa operaları yazıb. "Ər və arvad", "Arşın mal alan" və "O olmasın, bu olsun" kimi musiqili komediyaların da müəllifi hamımızın sevimlisi Üzeyir Hacıbəydir. Dahi bəstəkarın "Koroğlu" uvertürası isə bu gün hər birimizin böyük maraqla qu-



laq asdığı sənət əsəridir. Hər şeydən əvvəl isə Üzeyir Hacıbəyli Azərbaycan Respublikası Dövlət himninin bəstəkarıdır.

Çıxışlar başa çatdıqdan sonra C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri dahi bəstəkarın əsərlərini ifa etdi. Hərbi orkestrin rəisi ehtiyatda olan polkovnik-leytenant Böyükə Məmmədovun rəhbərliyi altında ilk olaraq salonu "Koroğlu" uvertürasının sədaları doldurdu. Sonra "Leyli və Məcnun" operasından fraqmentlər, "O olmasın, bu olsun" komediyasından parçalar və başqa romanslarından hissələr səsləndirildi.

Mərasimin sonunda Hərbi lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini - şöbə rəisi polkovnik-leytenant Kamran Nəsimov çıxış edərək belə maraqlı musiqi programı hazırladıklarına və səsləndirdiklərinə görə hərbi orkestrin rəhbərliyinə və üzvlərinə dərin minnətdarlığını bildirdi.

C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti bir-birinin ardınca səslənən və planlaşdırılan mənəvi zövq aldı. Yəqin ki, bu mərasim uzun müddət iştirakçıların yaddaşından silinməyəcək.

Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına
Hərbi Lisey

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

28 sentyabr 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzör kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrək Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirlı, Tağibeyli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə tutulub.

Bakıda NATO-nun təlim kursları keçirilib



Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən Bakıda "NATO-da əməliyyatların qiymətləndirilməsi" və "NATO-da təhlil və təcrübələrin öyrənilməsi" mövzularında təlim kursları təşkil olunub.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, kurslar müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə NATO-da əməliyyatların qiymətləndirilməsi, əməliyyatların qiymətləndirilməsinin və planlaşdırılmasının nəzəriyyəsi, Alyansda təcrübələrin toplanması və əməliyyat planı, əməliyyatlar zamanı təcrübələrin toplanması, analiz metodları, təcrübələrin öyrənilməsi prosesində qiymətləndirmə və digər mövzular barədə məlumatlar verilərək sənədlər keçirilib.

İşğal altında olan ərazilərimizdə, Martuni istiqamətində yerləşdirilmiş düşmən ordusunun hərbi qulluqçuları və burada zorla yaşamağa məcbur edilən erməni ailələri vahimə içindədirlər. Buna səbəb rayon ərazisində saxlanılan heyvanlarda aşkar edilən "Sibir yarası" xəstəliyidir.

Aşkar edilən xəstəliklə bağlı bütün heyvan saxlayanlara xəbərdarlıq edilib və profilaktik tədbirlərin görülməsi məqsədilə Yerevandan həkimlər çağırılıb.

Xəbərdə xəstəliyə tutulmuş heyvanlarla təmasda olan mülki şəxslər və xəstə heyvanların etini yeyən herbçilər arasında yüksək temperatur, baş ağrıları, dəridə qaşınma və qırmızı rəngli ləkələrin meydana çıxmasından şikayət edənlərin olduğu bildirilir. Bütün bunlar "Sibir yarası" xəstəliyinin əlamətləridir və artıq tibb müəssisələrinə müraciət edənlər də var. Xəstəliklə bağlı yayılan xəbərlər rayon əhalisi arasında böyük narahatlığa səbəb olub.

* * *

Ermənistan ordusunda özbaşınalıq və qanunsuzluqlar səbəbindən hərbi qulluqçular

xidmət yerlərini tərk etməkdə davam edirlər.

İşğal altında olan ərazilərimizdə, Madagiz istiqamətində yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birində Davit Beqlaryan və hələlik, adı gizlədilmiş hərbi qulluqçu xid-

Ermənistan ordusunda kriminal hadisələr

mət yerini özbaşına tərk edib. Bu barədə Mardakert hərbi polisinin əməkdaşı B.Avanesyan hərbi hissənin zabiti A.Gülyan məlumat verib. Fərariyə axtarılıb tapılması üçün tədbirlər görülür.

* * *

Ermənistan ordusunda nizamnəmədən kənar münasibətlər zəminində cinayətlər davam edir.

İşğal altında olan ərazilərimizdə yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birində Gümrü şəhərində hərbi xidmətə çağırılmış Kolya Yegoyan və Qurgen Yegoyan

qardaşları əslən Qarabağdan olan əsgərlər tərəfindən vəhşicəsinə döyüldülər.

Komandanlıq Yegoyan ailəsinə şikayət etməməyə razı salmağa və faktı ictimaiyyətdən gizlətmək məqsədilə örtbasdır etməyə çalışır.

* * *

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birində zabit tərəfindən növbəti rüşvət tələb etmə faktı aşkar olunub.

Yerevandan Ağdərəyə əsgər Tıqran Melkonyanı görməyə gələn valideyni onun Ermənistanı toy mərasimində buraxılmasına üçün hərbi hissənin zabitinə müraciət edib.

Üçüncü taborun əsgəri T.Melkonyanın valideynlərindən toya getməyə icazə vermək əvəzində 200 ABŞ dolları məbləğində pul tələb olunub.

Əsgərin valideynlərinin şikayətindən sonra faktla bağlı pul tələb edən zabitin hərbi polisə çağırıldığı bildirilir.

* * *

İşğal altında olan ərazilərimizdə yerləşdirilmiş düşmən ordusunun bölmələrində nizamnəmədən kənar münasibətlər zəminində cinayətlər azalmaqla bilmir. Bu günlərdə daha bir gənc əsgərin döyülmə faktı məlum olub.

Özünü Artur T. kimi təqdim edən şəxsin bildirdiyinə görə, Ağdərə rayonu, Meqrelalay yaşayış məntəqəsində xidmət edən qohumu yoldaşları tərəfindən bir neçə dəfə təhqirlərə məruz qaldığına və döyüldüyünə görə xidmət yerindən qaçıb.

Həkim müayinəsi zamanı gənc əsgərin müxtəlif zədələr alması və burnunun sınıması da aşkar edilib.

Xəbəri təsdiq edən tibb xidməti rəisi Nairi Qriqoryan, həmin gün başqa bir döyüş postunda, 17-ci bölükdə erməni əsgərin xidmət yoldaşı tərəfindən pulemyotdan atəş açılaraq vurulması xəbərini də hərbi prokurorluğa məruzə etdiyini deyib.

Hazırladı:
İsa ELDRƏĞLÜ



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərslərinin qrup rəhbərinə dərslə hazırlaşmaq üçün kömək)

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sisteminə.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət

Azərbaycan müstəqilliyini elan etməsi ərfəsində Rusiya imperiyasının tərkibində idi. Rusiyanın 1914-cü ildə Birinci Dünya müharibəsinə qoşulması nəticəsində ölkədə yaranan ağır iqtisadi vəziyyətdən, cəbhədəki uğursuzluqlardan məharətlə istifadə edən bolşeviklər xalq kütlələrini çar hakimiyyəti əleyhinə qaldırmağa müvəffəq oldular. 1917-ci il fevralın 27-də Rusiyada baş verən çevriliş nəticəsində çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu. Rusiyada hakimiyyət Müvəqqəti Hökumətin əlinə keçdi. 1917-ci il martın 9-da Müvəqqəti Hökumət tərəfindən Zaqafqaziyanın idarə edilməsi üçün Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Dövlət Dumasının yerli üzvləri daxil edildi.

Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində müsəlman milli şuraları yaradıldı. Şuralar öz fəaliyyətlərini milli məqsədlər istiqamətində qurmağa çalışırdılar. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Bu şuranın tərkibinə Azərbaycan milli-azadlıq hərəkatının liderləri - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Mehdi bəy Hacınski kimi ziyalılar daxil idilər. Özünün ümummilli xətti ilə xalqın rəğbətini qazanan şura Bakıda siyasi üstünlüyə malik idi.

Milli hərəkat fəallarının xalqın milli hüquqlarının təmin edilməsi yolunda irəli sürdükləri tələblər milli-siyasi ideyaların təcəssümü kimi cəmiyyətdə əməli surətdə müdafiə olunurdu. Bu tələblər yalnız xalqın ağır yaşayışından doğan cari problemlərin həllinə deyil, eyni zamanda ümummilli mənafeləri əks etdirən strateji vəzifələrin həllinə doğru istiqamətləndirilmişdi.

Rusiyada 1917-ci il oktyabr silahlı üsyanından sonra Zaqafqaziya Xüsusi Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın 11-də Zaqafqaziya hakimiyyəti öz üzərinə götürəcək müvəqqəti orqan kimi Zaqafqaziya Komissarlığı yaradıldı. Komissarlığın tərkibinə Azərbaycandan Məmməd Yusif Cəfərov, Xudadət bəy Məlikaslanov və Xəlil bəy Xasmməmmədov təyin edilmişdilər.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi yaradıldı. Seymdə Azərbaycanı 44 nümayəndə təmsil edirdi. Yaranan ilk günlərdən azərbaycanlı,

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sisteminə.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərslə hazırlaşarkən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında tarixi materiallardan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

gürcü və erməni fraksiyaları arasında fikir itiləfləri mövcud idi. 1918-ci il aprelın 22-də Zaqafqaziya Federativ Respublikası elan edilsə də, ziddiyyətlər qalır.

Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı və həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də Tiflisdə Həsən bəy Ağayev sədrliyi ilə keçirilən və keçmiş Seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi iclasda Azərbaycan Milli Şurası yaradıldı və şura Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Mayın 28-də Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın ilk iclası oldu. İclasda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi.

Mayın 30-da Azərbaycanın müstəqilliyini elan etməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqraf məlumat verildi. İyunun 4-də Azərbaycanın nümayəndə heyəti Batumda Osmanlı dövləti ilə daimi sülh və dostluq münasibətləri haqqında müqavilə imzaladı. Azərbaycan hökumətinin xahişinə cavab olaraq Ənvər paşa hökuməti Azərbaycana 2 milyon türk lirası ayırdı.

1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdü. Milli Şura müvəqqəti hökuməti təşkil etməyi Fətəli xan Xoyskiyə tapşırırdı.

İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət təşkil edildi. İkinci hökumətin tərkibində hərbi nazir vəzifəsi yox idi. İyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.

Qatı millətçi Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin ixtiyarında olan, əsasən erməni və ruslardan təşkil olunmuş 18 minlik hərbi qüvvə iyunun 10-da Gəncə istiqamətində yürüşə başladı. İyunun 12-də Kürdəmiri işğal edən qoşunlar iyunun 27-də Göyçaya yaxınlaşdılar. Qafqaz İslam və Azərbaycan Ordusunun hissələri Göyçay ətrafında bolşevik-dəşnak qüvvələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladılar. İyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı azad edildi. Sentyabrın 15-də Azer-

baycan hərbi hissələri və türk qoşunları Nuru paşanın rəhbərliyi altında Bakı üzərinə hücum edərək şəhəri azad etdilər. Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.

Dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclası oldu. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. Hökumətin təşkilatı Fətəli xan Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi.

1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycanın istiqlalı haqqında yekdilliklə qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlət diplomatik əlaqələr qurmağa nail oldu.

Hökumətin Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqa əvəz olundu.

1918-ci il avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldı. Nazirlər Şurasının qərarına uyğun olaraq, 1918-ci il noyabrın 7-də Hərbi Nazirlik təsis edildi. 1920-ci ilin yanvarına artıq 30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.

Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sisteminə

SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə tam müstəqil bir faktor kimi inteqrasiya etməyə başlayan gənc dövlətlərdən biri də Azərbaycan Respublikası idi. Ölkəmizin olduqca əlverişli geosiyasi məkanda, həm də dünyanın super güclərinin bəzi maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiqini tələb edirdi.

Qeyd edək ki, o dövrdə ölkəmizin müasir beynəlxalq münasibətlərin önəmli iştirakçısına çevrilməsi prosesi olduqca gərgin olub. Məhz ümummilli lider Heydər Əliyevin böyük səyi, müdrikliyi sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətlə uğurlu ünsiyyət quraraq, milli maraqlarının təmin edilməsində əhəmiyyətli addımlar ata bildi.

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində regionda dünyanın böyük dövlətlərinin bəzi maraqlarının toqquşması, milli təhlükəsizliyimiz üçün ciddi təhdid olan erməni təcavüzü, daxili siyasi vəziyyətin olduqca gərgin olması, 1991-1992-ci illərdə müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının qeyri-müəyyənliyi müşahidə olunurdu. Keçən əsrin həmin illərində Azərbaycan dövlətinin mövcudluğu sual altında idi.

Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin yalnız bir istiqaməti nəzərə çarpırdı. Belə yanaşma müstəqil dövlət quruculuğu və beynəlxalq münasibətlər sisteminə hər hansı yer və rol qeyri-mümkün edirdi.

Yalnız 1993-cü ildən başlayaraq, yeni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli maraqların təmin olunmasına, beynəlxalq aləmə six inteqrasiyaya istiqamətlənən xarici siyasi strategiya formalaşmağa başladı. Balanslaşdırılan siyasətə söykənən bu strategiya Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yeri və rolunun təşəkkül tapmasına xidmət edirdi. Özünü ilk andiçmə mərasimində (1993-cü il, 10 oktyabr) həmin məqama da toxunan ümummilli lider Heydər Əliyev deyib: "Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dövrünün bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməkdən ibarətdir".

Həmin dövrün siyasi realıqları fonunda buna birdən-birə nail olmaq qeyri-mümkün idi. İlk olaraq beynəlxalq ictimaiyyəti Azərbaycan Respublikası ilə qarşılıqlı əməkdaşlığa sövq etməli və onları bu əlaqələrin faydalı olacağına inandırmaq lazımdı. Yalnız bundan sonra milli maraqlarımız regionda maraqları toqquşan dövlətlərin mənafehləri ilə uzlaşdırmaq, təhlükəsizliyimizə beynəlxalq təminat almaq üçün addımlar ataraq müsbət nəticələr əldə etmək olardı. Həmin səbəbdən ümummilli lider Heydər Əliyev

konkret dövlətlərin regionda hansı maraqlara malik olması və bu maraqların onlar üçün hansı səviyyədə əhəmiyyətli olmasını dərinlən təhlil etdi. Rusiya ilə, eyni zamanda postsovet respublikaları ilə sıx əlaqələr quruldu.

Həmin dövrdə Azərbaycan Respublikası Rusiya və postsovet respublikaları ilə bərabərhüquqlu qarşılıqlı əlaqələr yaratmaqla yanaşı, digər strategiyalardan da yararlandı. Bunun üçün əsasən ABŞ və Avropa dövlətlərinin regiondakı maraqlarının toqquşmasından məharətlə istifadə edildi. Sonrakı addım Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması üçün təsirli tədbirlərin həyata keçirilməsi oldu.

Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sisteminə xüsusi rolu və yerinin gerçəkləşməsində ölkəmizə qərəzli münasibət bəsləyən, Ermənistanın təcavüzkar maraqlarını dəstəkləyən dövlətlərlə sıx diplomatik əlaqələrimiz də təsirsiz ötürmədi. Belə ki, Fransanın Ermənistanı təsir imkanlarını nəzərə alan ümummilli lider Heydər Əliyev ilk rəsmi səfərini məhz Fransaya etdi. O, vaxt İranla yaxın qonşuluq əlaqələrinin qurulmasına xüsusi önəm verdi.

Məlumdur ki, Azərbaycan Respublikasının xarici siyasi kursunda Türkiyənin xüsusi yeri var. Artıq bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirilərək tamam yeni mərhələyə qədəm qoyub. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev ilk öncə region dövlətləri, sonra isə dünyanın digər nüfuzlu dövlətləri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələr qurmaqla respublikamızın beynəlxalq münasibətlər sisteminə özünə layiq yer tutması üçün etibarlı zəmin hazırladı. Bu gün ölkəmiz strateji tərəfdaş olan ABŞ ilə siyasi-iqtisadi, global problem və təhlükələrə qarşı mübarizədə sıx əməkdaşlıq edir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasət Azərbaycan Respublikasının rolunun daha da artmasını mümkün edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində müasir Azərbaycan Respublikası beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilib. Sürtəli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadıqlıq nümayiş etdirməsi ölkəmizi regionun lider dövlətinə çevirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.

**Müdafiə Nazirliyi
Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyət
Əlaqələr İdarəsi**

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib hissələrindən biridir. Hər bir dövlət öz ordusunu güclü etmək üçün müasir silahlar, texnikalar alaraq şəxsi heyətin istifadəsinə verir. Yaxşı bilirik ki, dövlət siyasəti ilə, torpaq sərvəti ilə, ordu isə zabit, gizir, əsgər heyətinin yüksək peşəkarlığı ilə fərqlənir. Müasir texnikanı idarə edən əsgər olsa da, onun yetişməsində zabit heyətinin rolu danılmazdır. Zabitlər isə bilik və bacarığı təhsil aldığı hərbi müəssisələrdə mənimsəyirlər. Bu gün ordumuzda xidmət edən zabitlərin əksəriyyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarıdır. Hər il yüzlərlə gənc bu məktəbi bitirərək ordu sıralarına xidmətə yollanırlar.

16 sentyabr... Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tarixinə qızıl hərfərlə yazıldı və yeni gənc nəsil Hərbi andı qəbul edərək gələcəkdə Vətəninə və xalqına şərəflə xidmət edən zabitlər olacaqlarına söz verdilər.

Səhərin erkən saatları olsa da, məktəbin nəzarət-buraxılış məntəqəsinin qarşısında insan izdihamı müşayiət olunur. Azərbaycanın müxtəlif bölgələrindən gələn valideynlərin bu gün bura yığılmasında bir məqsəd var - illərdir böyüdüb boya-başa çatdırdıqları övladlarının ən gözəl, sevincli gününə şərik olmaq.

Mərasimdən əvvəl hər kəs stadionun ətrafına toplaşır. Gələcəyin zabitləri and içir, valideynlər isə Hərbi andı qəbul edən övladlarını alqışlayır, gözlərindən axan sevinc gözyaşlarını da gizlədə bilmir-

Ordu və cəmiyyət

"Bacarıqlı zabit olacam"



lər. Tədbir başa çatdıqdan sonra övladını qucaqlaya-raq sevinən anaları, oğlunun alnından öpərək "Səninlə fəxr edirəm" deyən ataları, nəvəsinin əllərindən öpərək sevinc göz yaşları axıdan nənələri, kursantın ətrafına toplaşaraq şəkil çəkdirən dostları gördükcə insan qürurlanırlar. Bu mənərə azərbaycançılığımızın bir nişanesidir.

Kursantların valideynləri ilə həmsöhbət oluruq. Naxçıvan şəhərindən oğlu Sabir Yaqubovun bu gözəl gününü bölüşmək üçün gələn Ramazan Yaqubov tək övladı ilə deyil, bütünlükdə Azərbaycan gəncliyi ilə fəxr etdiyini dilə gətirdi. "Bu gənclərin hər biri bizim övladımız, doğmamızdır. Çünki onlar gələcəkdə Azərbaycan xalqını qoruyacaqlar. Torpaqlarımızın azadlığı uğrunda hər biri sinəsini sipər edəcək. Sevindirici haldır ki,

hərbçi olmaq istəyən gənclərimiz çoxdur. Mən bütün valideynləri bu gözəl gününə münasibətilə təbrik edirəm. Qoy onlar öz övladları ilə fəxr etsinlər. Unutmasınlar ki, bizim güclü ordumuz var. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu ordu işğalda olan hər qarış torpağımızı azad edəcək. Gün gələcək biz övladlarımızın qələbə sevincinə şərik olmaq üçün Qarabağa yola düşəcəyik. Bax, onda indi gördüyümüz qələbəliyən əllərində üçrəngli bayrağımız, dillərində isə "Yaşasın, Azərbaycan Ordusu" kəlmələri olacaq".

Öyrənirəm ki, kursantın dayısı da hərbçidir. Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində xidmət edən, mavi səmaların mühafizəçilərindən olan kapitan Əli Zamanov bacısı oğlunun hərbçi olmasından son dərəcə məmnun

olduğunu, ordumuzla fəxr etdiyini bildirdi. "Hərbçi peşəsi çətindir, amma bir o qədər də şərəflidir. Çünki hərbçi tək öz mənafeyi üçün yox, millətin, dövlətin mənafeyi üçün çalışır. Əgər xalqımız bu gün xoşbəxtdirsə, onda orduda xidmət edənlər də xoşbəxt olacaq. Xalqımız da daim ordumuz üçün əlindən gələni edir. Biz bu ordunun zabiti, bu dövlətin vətəndaşı olduğumuz üçün fəxr edirik. İnanıram ki, Sabir və Hərbi andı qəbul edən digər silahdaşları da gələcəkdə bu prinsipə xidmət edəcəklər. Arzu edirəm ki, məktəbi yüksək nailiyyətlərlə bitirib xidmətə yollansınlar və Ali Baş Komandanımızın hər bir əmrinə hazır olsunlar".

Dostu Rauf İmanov da ona gələcək hərbi heyətində uğurlar arzuladı.

Kursant Sabir Yaqubov hər zaman Vətəni üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi: "Mən atama, dayıma, dostlarıma, həmçinin xalqıma söz veririm ki, təhsil aldığım dövrdə dərslərimdə diqqətli olacam. Zabitlərimizin, müəllimlərimizin bizə öyrətdiyi hər mövzunu dərinləndirib mənimsəyəcəm. Gələcəyin bacarıqlı zabiti olmaq üçün öz üzərimdə daim çalışacağam. Hər zaman Vətənim, xalqım üçün xidmət edəcəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız mübarizədə canımı belə əsirgəməyəcəm. Bayrağımızın zirvələrdə dalğalanması üçün əlimdən gələni edəcəm. İstər bu günün kursantı kimi, istərsə də gələcəyin zabiti kimi istənilən an Ali Baş Komandanımızın əmrinə döyüşlərə girməyə hazırım."

**Baş leytenant
Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu"**

Xəbərlər: hadisələr, faktlar

Afrində Türkiyə əsgərlərini qətlə yetirən daha iki terrorçu yaxalanıb



Türkiyənin Suriya ərazisində həyata keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı zamanı Afrində iki türk əsgərini qətlə yetirən terrorçulardan

daha ikisi yaxalanıb.

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində həmin terrorçular Suriyadan götürülüb.

Qeyd edək ki, sentyabrın əvvəlində ələ keçirilən 9 terrorçu Hatay şəhərinə götürülüb. İstintaqa təhvil verilən 11 nəfərin hamısının YPG-PPK terrorçu qruplaşmasına məxsus olduğu bildirilir.

İrənin Əhvaz şəhərində hərbi paradda terror törətməkdə şübhəli bilinən 22 nəfər həbs olunub

İrənin Əhvaz şəhərində sentyabrın 22-də keçirilən hərbi paradda törədilən terror aksiyasının hazırlanmasında şübhəli bilinən 22 nəfər həbs edilib.



Həbs olunanların evlərində axtarış aparılıb, partlayıcı maddələr, silah-sursat aşkar edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların gizli bazası da tapılıb və oradakı hərbi texnika ələ keçirilib.

Hazırda istintaq tədbirləri davam edir.

Hindistan S-400 raket komplekslərinin alınmasına dair sazişi imzalamağa hazırdır



Hindistan hökuməti 5 ədəd S-400 zenit-raket kompleksinin satın alınmasına dair Rusiya ilə saziş imzalamaq üçün yekun qərar qəbul edib. Sövdələşmənin ümumi məbləği 5,43 milyard dollardır.

Müvafiq qərar sentyabrın 26-da Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin təhlükəsizlik komitəsinin iclasında qəbul olunub.

Hindistana hava hücumundan müdafiə sistemlərinin çatdırılması barədə müqavilənin gələn həftə Dehli şəhərində yüksək səviyyəli görüş zamanı imzalanacağı gözlənilir. Hindistan KİV-lərinin məlumatına görə, S-400 "Triumf" zenit raket komplekslərinin çatdırılması barədə müqavilə Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-5-də Hindistana səfəri zamanı imzalana bilər.

Hindistanın bu addımı ABŞ-ın maliyyə sanksiyaları barədə təhdidlərinə baxmayaraq atdığı qeyd olunur. Belə ki, ötən həftə ABŞ Rusiyadan analoji sistemlər alan Çinə sanksiyalar tətbiq etmişdi.

Ukraynada hərbi silah anbarı ətrafında pilotsuz uçuş aparatı vurulub

Ukraynanın Vinnitsa vilayətinin Pavlovka Kalinovsk rayonunda hərbi silah anbarının ətrafında pilotsuz uçuş aparatı vurulub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatla görə, naməlum şəxslər hərbi hissənin silah anbarı ətrafında pilotsuz uçuş aparatını işə salıblar. Hazırda pilotsuz uçuş aparatının konkret hansı tərəfdən qaldırıldığı məkan araşdırılır.



Qeyd edək ki, ötən il sentyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinə məxsus həmin silah-sursat anbarında güclü partlayış baş vermişdi. Nəticədə 800 milyon dollar məbləğində 32 min ton silah-sursat sıradan çıxmışdı.

**AZƏRTAC-ın
materialları əsasında**

Redaksiyamızın poçtundan

Ordumuza güvənirik



Vətən sevgisinin qarşılığı yoxdur. Azərbaycan əsgərinin Vətəninə, millətinə olan sevgisi hər zaman dünyanı heyrləndirib. "Təki Vətən yaşasın!" deyib son gülləsinə kimi döyüşənlər - şəhid olanlar. Tarixlər yazılıb, yazılacaq da. 2016-cı ilin aprel döyüşləri unudula bilərmi? Xeyr! Həmin gün Azərbaycan igidləri qələbə bayrağını sancdı ucalıqlara - Lələtəpəyə, Bayraqtəpəyə. İndi bu yüksəkliklərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük qələbəni

"Aprel zəfəri dərsliklərə salınmalıdır" kimi dəyərləndirib. Bu zəfər, həqiqətən, tarix idi, bu tarixi zəfəri qazanan Azərbaycan əsgəri torpaqlarımızı işğaldan tamamilə azad edəcəkdir. Gənclərin də, yeniyətmələrin də vətənpərvərlik duyğularını kükrədən bu qələbə bütün əsgərlərimizin ruhunu qələbəyə kökləyib. Döyüşlər gedəndə şagird idik. İndi tələbəyik. Tələbə yoldaşlarımla bu qələbə haqqında söhbətlərimiz çox olub. Hamımız uğurumuzla qürurlanıyıq. Ordumuza inanırıq, ordumuza güvənirik. Yaxın vaxtlarda Azərbaycan əsgəri Böyük Qələbə qazanacaq. Sən buna qadirsən, Azərbaycan əsgəri! Biz tələbələr qürurla, sevgilərlə sizin qazanacağınız qələbədə danışacağıq!

**Hüsnüyyə İDRİSOVA,
BSU-nun II kurs tələbəsi**

"Polonez"lərin yeni partiyası Azərbaycana gətirilib



Müdafiə Nazirliyi Mətbuat Xidməti məlumat verir ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik "Polonez" əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.



2018-ci il sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi parad analoqu olmayan tarixi bir parad idi. Hər iki ölkənin prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başda olmaqla iki yenilməz Ordu sanki birləşib bir Ordu olmuşdu.

Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən parad hamı 100 il əvvəldə olduğu kimi, 100 il sonra da türkün türke necə yaxın olduğunu gördü.

Azadlıq meydanından keçən türklərin ordusu daha çox ruhun Ordusuydu! Tarixlər boyu ən böyük ordu ruhumuz olub, ruhumuzun ordusu olub.

Azərbaycan televiziyası vasitəsilə izlədiyim bu hərbi paradı seyr etdikcə qürur duyduğum, gördüm ki, bu Ordu tarixi yaşadan bir Ordudur. Tarixdə yaşamağa qadir bir Ordudur. Tarixə (tarixlərə) yaraşan bir ordudur. Bu Ordu iki ölkənin bir Ordusudur. "Bir millət - iki dövlət" (H.Əliyev) azadlıq qarçısıdır. Bu tarixi paradı izlədikcə düşündüm ki, Atatürk də necə doğru deyibmiş: "Nə mutlu, türk-kəm deyənə!"

Bu Ordu (ordular!) 1918-ci il sentyabrın 15-də birlikdə Bakıya daxil olub şəhəri erməni-bolşevik işğalçı qüvvələrindən təmizləyəndə də beləydi - yeni bir yerdə idilər.

Bu gün 100 il sonra da beləyidilər. Yenə də Bakının küçələrindən birgə keçirdilər. Azadlıq meydanını Türk Ruhunun səsi-sədası bürümüşdü. Bu səs-sədanın içindəki "İşiq", "Gələcək", "Qələbə" sözləri (nidaları) aydın seçilirdi. Sanki qeybdən - göylərin dərinliklərindən bu misralar səslənirdi:

Ovqat

Türk ruhunun bayramı



Səndə yaşar ruhlar, səndə, Ruh verdikcə ruhlan sən də! Ruh içində ruh var səndə, İçimdəki türk ruhu, coş, Yer üzünün tək ruhu, coş!

...Türk adı - Kəbə evi, Türkə salavat çevir. Allah türkü çox sevir, Sən də sev, Allahın olun, Türksən, türkə yaxın ol!

Türk ruhunu belə coşdururlar, bax!

Türkə belə yaxın olurlar, bax! Hər zaman, hər dəqiqə, hər saniyə!

Bu hərbi paradada helikopterlərin ard-arda səmada daşıyıb yelləndirdikləri hər iki ölkənin bayrağı o anda elə bil bütün türk dövlətlərinin, bütün dünyanın başı üzərində, bütün mavi göylərdə dalğalanırdı.

Bir vaxtlar İstiqlal şairimiz Əhməd Cavad "Çırpıncı Qara dəniz, baxıb tür-

kün bayrağına" deyib az qala himnə çevrilmiş bir mahnının sözlərinə yazırdı. İndi sağ olsaydı deyirdi: "Çırpıncı mavi Xəzər (bütün dənizlər, okeanlar!) baxıb türkün bayrağına!"

100 il əvvəl olduğu kimi, Nuru paşa və Milli Ordumuzun əsgərləri Azadlıq meydanında at üstə - murad üstəydilər. At ayaqlarından qoparılan, ən müasir texnikalardan gələn, hərbi qüvvələrin zabit və əsgərlərinin ayaq səslərinə qarışmış səslər də (sözlər də!) apaydın eşidilirdi.

Doğrudan da, Azadlıq meydanından keçən sadəcə bir Ordu deyildi!

Bu Ordu deyirdi:
- Mən Cənubi Qafqazda, yaxın Şərqdə, Suriyada, İraqda, eləcə də dünyanın ən ağırlı, ən qaynar nöqtələrində azadlığın, sülhün keşiyini çəkmək üçün yaradılmışam.

Mən o gün, həqiqətən, sadəcə bir paradı seyr etmədim. Bu, sülhə çağırışdı, işğalçılara, nankor qonşularımıza, özgə torpaqlara göz dikənlərə anladılan tarixi bir dərstdi.

Bu parad göstərdi ki, istər Azərbaycan, istərsə də Türkiyənin ordusu bizi qələbələrə aparacaq ən müasir texnikaya malikdi, hər iki Ordu dünyanın ən böyük, ən güclü xilaskar orduları sırasındadır. Belə bir Orduyla həm əcdadlarımızın ruhu öyünə bilər, həm də biz öyünə bilərik.

Bu parad Azərbaycan-Türkiyə birliyinin nümayişiydi.

Alovlu şair-publisist, vətənpərvər hərbi, Əməkdar İncəsənət xadimi Abdulla Qurbaninin Levitansayağı aparıcılığıyla keçirilən bu möhtəşəm hərbi parad tək-cə bizə yox, bütün türk dünyasına qürurverici anlar, unudulmaz tarixi dəqiqələr yaşatdı. Tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına, Türkiyənin gizli və aşkar düşmənlərinin məhv olacağına bir daha inandım.

Azərbaycan və Türkiyə prezidentlərinin çıxışları, verdikləri tarixi mesajlar bu inamımızı yetərincə möhkəmləndirdi.

Parad Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin göy üzündə birlikdə ürkək şəkli cizmaları üreyimizi rıqqətə gətirdi. Bu zaman aparıcının səsləndirdiyi sözlər bütün dünyada hər iki xalqın amalının, məramının göstəricisi oldu.

"Yaşasın, Azərbaycan-Türkiyə!"

Yaşasın, bir ürkədə iki can, Türkiyə-Azərbaycan!"

Birliyimizə, yenilməzliyimizə, məğlubedilməzliyimizə bundan gözəl misal ola bilməz. Və birliyə, yenilməzliyə, məğlubedilməzliyə bundan da gözəl nümunə tapmaq olmaz!

Barat VÜSAL,
Azərbaycan
Yazıçılar Birliyi
Qazax filialının sədri,
əməkdar incəsənət
xadimi



Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Sentyabrın 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub. Çempionatın sonuncu - səkkizinci günündə qarışıq komanda yarışları keçirilib.

Yarıqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer baxıblar.

18 yığmanın mübarizə apardığı çempionatda Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Dördüncü finalda Yaponiya millisinə 2:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşdə Niderland komandasını üstələyiblər - 4:2. Bürünc medal uğrunda görüşdə Rusiya millisinə 1:4 hesabı ilə məğlub olan cüdoçularımız çempionatı beşinci pillədə başa vurublar. Digər bürünc medalı isə birləşmiş Koreya komandası qazanıb.

Final görüşündə Yaponiya və Fransa milli komandaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən Yaponiya millisi qarışıq komanda yarışlarının qalibi olub.

Kuboku qalib komandaya Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa təqdim edib.

Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında iki medal qazanıb. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparıb. Mükafatçılar sırasında isə yalnız 22 ölkədən cüdoçular yer alıblar.

AZƏRTAC-ın
materialları əsasında

Hərbi texnikalar, silahlar

Özüyeriyən 2S5 "Qiasint" topu



Özüyeriyən 152 mm-lik 2S5 "Qiasint" topu Yekaterinburqun "Uraltransmaş" zavodunda hazırlanıb. 1980-ci ildə rus ordusunun silahlanması üçün daxil edilib. Onun zirehinin qalınlığı 15 millimetr təşkil edir. Bu

da ona qəlpə və odlu silahlardan atılan atəşdən qorunmağı təmin edir. Sürücü mexanik və top komandiri korpusun qabaq hissəsində yerləşdirilib. Sağ tərəfində isə dizel mühərriki quraşdırılıb. Mühərriki 500 at gücündədir. Ekipajın qalan üzvləri bölmədə topun gövdəsinin arxa hissəsində yerləşdirilib.

Özüyeriyən 152 mm-lik 2S5 "Qiasint" topu üç dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Döyüş sursatlarının təchiz edilməsi yarımavtomatik yerinə yetirilir. Ona görə də topun ar-



xa hissəsində stabilizirici cığıracaq da quraşdırılıb. Topun döyüş dəsti 30 mərmidə ibarətdir. Atəş tempi dəqiqədə altı atış təşkil edir. Standart qəlpə-fuqas döyüş sursatının çəkisi 46 kiloqram, partlayıcı maddə və gilizin çəkisi isə 34 kiloqramdır. Topdan atəş zamanı lazer tuşlayıcı 9K25 "Krasnopol"dan da istifadə etmək olar.

Özüyeriyən 152 mm-lik 2S5 "Qiasint" topunun heyəti 3 nəfər, çəkisi 28200 kiloqram, qabarit ölçüləri 8.33x3.25x2.76 m, maksimal hərəkət sürəti saatda 63 kilometr, ehtiyat hərəkəti 500 kilometrdir. 2,5 metrlik enində olan çuxurlardan keçə bilər.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində keçirilən monitoring insidentsiz başa çatıb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Genadi Petrika və Mixail Olaru aparıblar.

Baş redaktor

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhərciyi

Növbətçi

baş leytenant
Günay TAĞIYEVA

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilib. "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəllifə qaytarılır.
Qəzeti mod.gov.az saytıdan oxuya bilərsiniz.

Lisensiya № 361

Sifariş № 775

Nüsxə 3525